

T.ü.f.d. Məhərrəmova Sona  
Sumqayıt Dövlət Universiteti  
Oguz.Gunhan@gmail.com

## AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN PARLAMENTİ DEMOKRATİYANIN NÜMUNƏSİ KİMİ

**Açar sözlər:** Milli Şura, Parlament, milli azlıq, fraksiya, qanunverici orqan

**Key words:** National Council, Parliament, national minority, factions, legislature

**Ключевые слова:** Национальный совет, парламент, национальное меньшинство, фракции, законодательная власть

1917-ci ilin fevral ayında Rusiyada baş vermiş burjua-demokratik inqilabı Zaqqafqaziyada milli müqəddərəti təyin etmək uğrunda siyasi mübarizəsinə daha da sürətləndirmişdi. Rusiyada hakimiyyət başına gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəciliyi üzrə Xüsusi Zaqqafqaziya Komitəsi yaradılmışdı. 1917-ci il oktyabr çevrilişindən sonra Cənubi Qafqazdan Rusyanın Müəssisələr Məclisinə seçilmiş deputatlar Petrograda və Moskvaya gedə bilmədilər. Bolşeviklər 1918-ci ilin yanvarında Müəssisələr Məclisini buraxdırılar. Belə olduqda deputatlar 1918-ci il fevralın 14-da (fevralın 23-də) Tiflisdə Cənubi Qafqazın ali hakimiyət orqanı olan Zaqqafqaziya Seymini yaratırlar [3, 27]. Zaqqafqaziya Seymində Müsəlman fraksiyasını Azərbaycanın, eyni zamanda Cənubi Qafqazın 1 mil-yondan çox türk müsəlman seçicisinin səsini qazanan və Rusiya Müəssisələr Məclisine seçilmiş 44 nəfər deputat təmsil etmişdir. Zaqqafqaziya Seymi daxilində fəaliyyət göstərən Müsəlman fraksiyası əslində Zaqqafqaziya Müsəlman surası – Cənubi Qafqazın müsəlman parlamenti funksiyasını yerinə yetirirdi. Zaqqafqaziya Seymində Azərbaycan nümayəndələrinin fəal iştirakı və tələbi il 1918-ci il aprelin 22-də Cənubi Qafqazın müstəqilliyi elan edilərək Zaqqafqaziya Demokratik Federativ Respublikası yaradılmışdı [3, 27]. Lakin milli maraqların kəskin ziddiyyyətləri Zaqqafqaziya Seyminin və Zaqqafqaziya Cümhuriyyətinin iştiraxi, iştirəsə də xarici siyasetdə konkret addımlar atmasına imkan vermedi. Xüsusi ilə 1918-ci il 31 martda erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyaseti və ərazi iddiaları Zaqqafqaziya Demokratik Federativ Respublikasının süqutunu tezlaşdırıldı. Baş verən mürəkkəb və gərgin ictimai-siyasi hadisələr, eləcə də erməni millətçilərinin soyqırımı siyaseti Azərbaycan milli ziyanlarının da müstəqillik haqqında fikirlərini qətiləşdirdi. 1918-ci il mayın 26-da gürçü nümayəndələri Seyməndə çıxaraq Gürçüstanın müstəqilliyini elan etdiğdən sonra mayın 27-də Seymin müsəlman fraksiyasının üzvləri də iclas keçirərək özünü Azərbaycan Milli Şurası elan etdi. Bu əslində Azərbaycanın ilk Parlamenti idi. M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilsə də Batum konfransında olduğu üçü 1918-ci il may ayının 28-da Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında Bəyannaməni qəbul etdi. Azərbaycan İstiqlal Bəyannaməsi dövrünün ən mütərəqqi konstitusiyalarından da demokratik idi. Bəyannamədə deyildi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyət haqqına malik olduğu, Cənubi-Şərqi Zaqqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cumhuriyyəti olaraq təqərrür ediyor.
3. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilməkə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti-Həsəna təsisiñə ezm edər.
4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzħəb, sinif, silk və cins fərqi gözləmədən qələmərvində yaşıyan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə temin elər.
5. Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşıyan bilməkə millətlərə sərbəstanə inkişafçılar üçün geniş meydən buraxır.
6. Məclisi-müəssisan toplanincaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai-Milli və Şurai-Milliyyə qarşı məsul höküməti-müvəqqəti durur [1, 4-5].

Bununla Azərbaycan Parlamentinin fəaliyyətinin I mərhəlesi başlıdı. Respublikanın mürəkkəb beynəlxalq vəziyyəti onun Avropa demokratiyası ilə six əlaqə yarada biləcək nümayəndəli orqanının sürətlə formalasdırılması zərurətini doğurur və bu istiqamətdə ciddi fəaliyyət göstərilməsini diktə

edirdi. Milli Şuranın özünü buraxması, altı ay müddətində Azərbaycan Xalq Cümhuriyyəti ali qanunvericilik orqanının ümumi, gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması haqqında qətnamə hələ 1918-ci il iyunun 17-də qəbul olunmuşdu. Milli Şuranın həmin qətnamədə irəli sürdüyü bu vəzifələrin yerinə yetirilməsi üçün özünün müəyyən etdiyi möhəl 1918-ci il dekabrın 16-dək idi. 1918-ci il sentyabrın 14-də hökumət Müəssislər Məclisine seçkilər üzrə F.X.Xoyskinin sədrliyi ile komissiya yaradı. M.Rəfiyevin sədrliyi ile oktyabrın 21-də isə Müəssislər Məclisine seçkilər haqqında qanun hazırlamaq üçün əvvəlkindən daha geniş təmsil olunmuş bir komissiya təsis olundu [7, 16-18]. Noyabrın 5-də komissiya özünün ilk iclasında bildirdi ki, siyasi şəraitin xalq nümayəndələrinin siyasi məssələlərin həlli, Rəsəpublikanın mürsəkkən beynəlxalq vəziyyəti onun Avropanın demokratiyası ilə six əlaqə yarada bilecek nümayəndəli orqanının sürtələ formalasdırılması zərurəti doğurur və bu istiqamətdə ciddi fəaliyyət göstərilməsinə diktə edirdi. Komissiya xalq nümayəndələrinin siyasi məssələlərin həll olunmasında iştirakını tələb etdiyi nəzərə alıb “tacili olaraq sadəcədirilmiş şəkilde müvəqqəti Azərbaycan parlamenti çağırılması” qənaətinə gəldi. Bu Ümumrusiya Müəssislər Məclisine ümumxalq seçkiləri əsasında seçilmiş Milli Şuranı əvvəlki tərkibdə bərpə etməkə ola bilərdi. Bu yolu seçən respublika hökuməti 1918-ci il 9 noyabr tarixli qərarı ilə Milli Şuranın çağırılmasını noyabrın 16-na təyin etdi. Seçki qanunu hazırlamaq üçün M.Ə.Rosulzadə, M.Rəfiyev və H.Ağayevdən ibarət xüsusi komissiya təşkil olundu. Beş aylıq fasilədən sonra – 1918-ci il noyabrın 16-da yığışan Milli Şura hazırladı fəvqələdə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar özünü parlamentə çevirməyi qərara aldı. Qanunların hazırlanması üzərində işleyən müvafiq komissiyanın təqdim etdiyi layihə -Azərbaycan parlamentinin yaradılması haqqında qanun Milli Şura tərəfindən 1918-ci il noyabrın 19-da qəbul edildi [3, 156-157]. Qanuna görə, birləşmiş parlamentə seçkilər gizli keçirilirdi. Azərbaycanın rəhbər xadimləri seçkiləri milli təmsilçiliyi prinsipi əsasında keçirməyi məqsədəsüyün sayıdalar və bununla da respublikada millətlərəsər sülhün təm bərqrər edilməsi üçün real şərait yaratdır. 1918-ci il noyabrın 29-da M.Ə.Rosulzadənin imzası ilə Milli Şuranın “Bütün Azərbaycan əhalisine” müraciəti dərc olundu. Müraciətdə deyilirdi:

“Vətəndaşlar! Mühərbi və inqilab zamanının fəvqələdə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurai-Millisi iqtizai-zaman ilə tekrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurai-Millinin ən əvvəl qəbul etdiyi qanun surətənək məsələlərinə məxsus olan Şurai-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəkildə salmaq oldu. Bu əyin 19-da qəbul etdiyi qanununmeye görə Şurai-Milli dekabrın 3-na qədər 120 əzəliq bir Məclisi-Məbusan (Parlament) halına geləcəkdir. Bu məclisə azlıqda qalan millətlərən nümayəndələr cəlb olunduğu kimi, məməkətin vilayətlərindən de vəkkilər çağırılmışdır. Bu surətə yığılacaq məbusan irlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssisəsi yığışınca qədər yurdumuzun sahibi olacaq, onun müqəddərətinə həll, hökumətinə təşkil və mənəfətin müdafia edəcək... bizə fəlakət və səfələtdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamimizə bir yerda yaşamaq məburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini əsaslıqla çəkmək üçün yaşayışımızı aqıl və insani əsaslar üzərində quraq, bir-biriminin sevək, ehtiram edək. Milli və məzəhəb fərqlərinə baxmayıaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarındır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birinə əl uzatmalı və yardım etməlidirlər [1, 7].

Bununla da Milli Şuranın parlamentə çevriləməsi niyyəti açıldı. Parlamentin Müəssislər Məclisinin yaranmasına qədər ölkə məraqlarının müdafiəsi, hökumətin formalasdırılması və qanunvericilik funksiyasının yerinə yetirilməsi ilə bağlı salahiyətləri öz üzərinə götürəcəyi bildirildi.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ali dövlət orqanı olan parlamentə münasibət heç də birmənalı olmadı. Azərbaycan Milli Şurası noyabrın 25-də erməni və rus milli şuralarına öz nümayəndələrini parlamentə göndərmək töklifi ilə müraciət etdi, hər iki şuradan əvvəlcədən menfi cavab alındı. Ermənilər siyasi və milli-mədəni tələblərdən gileyənərək, öz şuralarının bütövlükdə ermənilərin mənəfəyini təmsil etmək hüququnu olmadığını bildirdilər. Həmin dövrə Azərbaycanın müstəqiliyi ilə barışa bilməyən ermənilər Parlamentin iclaslarında bir müddət iştirak etməmişdilər [8, 47]. Ermənilərin Azərbaycan Parlamentində iştirak etmək taktikası iki aydan çox davam edir. Nohayət onlar Parlamentdə iştirak etmək haqqında qərar qəbul edirlər. Onlar Azərbaycan Parlamentində iki fraksiya – erməni və “Daşnakşütüy” fraksiyalarını yaradırlar. Parlamentdə onların sonrakı fəaliyyət-

ləri göstərdi ki, ermənilərin Azərbaycan Parlamentində iştirak etmələrinin başlıca səbəbi Azərbaycan dövlətçiliyinin yaranmasına, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına xidmət etmək üçün deyil, özlərinin şovistin separatçı “Böyük Ermənistən” ideyalarının təbliğİ məsələlərinə yeni bir tribuna əldə etmək olmuşdu.

Canubi Qafqaz respublikalarının öz müstəqilliklərini elan etmələrinə baxmayaraq, Rus Milli Şurası [4, 114-115] Ümumrusiya Müəssislər Məclisi və sülh konfransının qərarınadək bütün Zaqafqaziyani Rusiya dövlətinin bir hissəsi saylığı üçün “Rusiyamın iradəsini bilmədən bizim nə Azərbaycan Xalq Cümhuriyyətin, nə də onun parlamentini tanımağa haqqımız var” – cavabını verdi. Lakin milli azlıqların sabotajından əzmini itirməyən Azərbaycan hökuməti bəyan etdi ki, hətta milli azlıqlardan heç biri de parlamentdə iştirak etməsə, yenə də o, parlamenti yaradacaq, cünki ölkənin talyineyən gərə məsuliyyət çoxluğun tərziindən düşür. Bu çoxluğun, əgər azlıqlar bundan imtina etsə belə, ölkəni təkliyədə idarə etməlidir [7, 31]. Yalnız general Tomson F.X.Xoyskinin yaradıldığı və 1918-ci il dekabrın 26-da parlamentin təsdiq etdiyi hökumətə müttəfiqlər orduyu komandanlığının hərəkəfli yardım edəcəyi haqqında bəyanat verdikdən sonra Erməni Milli Şurası və Slavyan-Rus Cəmiyyəti Şurası parlamentsi daxil olmaq haqqında qərar qəbul etdilər. Slavyan-Rus Cəmiyyəti Azərbaycan dövlətçiliyini tamımasa da, rus əhalisinin mənəfəyi namına, Ümumrusiya Müəssislər Məclisi çağırılandaş “cəmiyyət və onun tərkibinə daxil olan təşkilatların üzvlərinin marağının müdafiəsi üzrə birgə is xatirin” Azərbaycan Parlamentinə daxil olmağı mümkinən saidı.

Azərbaycan parlamentinin müxəlifətə münasibəti ondan ibarət idi ki, istiqlal bayraqı qaldırılmış bu qurumun sıralarına daxil olan şəxslər artıq özlərinin bu hərəkətində Azərbaycan dövlətçiliyinin mövcudluğu faktını tanımış olurlar. Eyni zamanda, parlament Azərbaycanı Rusianın tərkib hissəsi kimi qəbul edən müxəlifətə hesablaşmamaq hüququnda olduğunu da bəyan etdi. Azərbaycan rəhbərliyi həmçinin rus demokratiyasına qarşı düşməncilik mövqeyində dayanmadığını bildirib qeyd etdi ki, Rusiyaya konkret münasibətin müəyyən edilməsi yalnız Azərbaycan Müəssislər Məclisinin səhiyyətindədir.

Parlamentin əsas özüini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 müsəlman deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan seçilmişdi. Şəhər özüntüidarəsi və milli komitələri olmayan qəzalarda deputatlar kənd icmaları nümayəndələrinin qurultayı tərəfindən seçilə bilərdilər. Qafqaz təqvimində verilmiş məlumatlara əsasən həmin dövrə Azərbaycanda 2.750.000 nəfər əhali var idi. Onlardan 1.900.000 nəfər müsəlman, 500.000 nəfər erməni, 230.000 nəfəri isə ruslar idi [1, 6-14]. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə 120 deputatdan 80 nəfər müsəlman əhalini, 21 nəfər erməni, 10 nəfər rus milli azlıqlarını, 4 nəfər də alman, yəhudü, gürçü və polyclazlıqlarını təmsil etməli idi. Həmkarlar təşkilatlarına 3 yer, Neft Sonayecileri Şurası və Ticarət-Sənaye İttifaqına 2 yer ayrılmışdı. Qanunda ərazi proporsiyası müəyyənələşdirildi: a) Türk-müsəlman əhalisindən 80 nəfər, o cümlədən Bakı 5, Göyçay 2, Cavad qəzası 2, Quba qəzası 2, Lənkəran qəzası 2, Şamaxı qəzası 2, Gəncə qəzası 2, Ərəş qəzası 2, Cavansır qəzası 1, Zengəzur qəzası 2, Qazax qəzası 1, Cəbrayıl qəzası 1, Nuxa qəzası 2, Şuşa qəzası 2, Zaqqatala qəzası 2, İrəvan quberniyasının türk-müsəlman hissəsi 3 və 285 Tiflis quberniyasının türk-müsəlman hissəsindən-1 nəfər nümayəndə ilə təmsil olunmalı idi [6, 23-88; 1, 8].

Azərbaycan ərazisindən yaşıyan qeyri müsəlman-türk əhalisindən parlamentdə – 21 nəfər erməni əhalisindən – onlardan Gəncə və Şuşanın hərəsindən 8 nəfər, Bakı Erməni Milli Komitəsindən 5 nəfər; Bakı Rus Milli Şurasından 10 nəfər; Alman milli təşkilatından 1 nəfər; Yəhudü Milli Şurasından 1 nəfər; Gürçü Milli Şurasından 1 nəfər; Polyak Milli Komitəsindən 1 nəfər nümayəndə ilə təmsil olunması nəzərdə tutulmuşdur. Bundan başqa Bakı həmkarlar ittifaqlarından 3 nəfər, Bakı Neft Sonayecileri Şurası və Ticarət-Sənaye İttifaqından isə 2 nəfər (müştərək) nümayəndə təmsil olunmalı idi [1, 15]. Bütün Parlamentin üzvlərinin deputat toxumulmazlığı var idi. Qeyd olunanlardan da aydın görünüy ki, 1918-ci ilin mart soyqırımından hələ vur-tut yarım il keçməsindən baxmayaraq Azərbaycan parlamentində 21 nəfər erməni nümayəndəsinin təmsilçiliyi o zamankı tarixi şəraitdə Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşırdı.

Əvvəlcə Milli Şura, sonra da Azərbaycan parlamenti bütün siyasi-partiyaları parlamentin işində iştirak etməyə dəvət etdi. Siyasi partiyaların gelecek parlamente münasibəti 1918-ci il dekabrın 6-14-də keçirilən və bolşeviklərdən başqa bütün partiyaların iştirak etdiyi demokratik müşavirədə aydın-

laşdı. Eserlerin tələbi ilə müşavirə "vahid və bələnməz Rusiya" haqqında məsələni müzakirə etdi. Rus partiyalarının eksarisiyyəti – kadetler, menşeviklər "vahid və bələnməz Rusiya" ideyasını müdafiə edir, yeni yaranmış dövləti tanımaqdan və yerli hökumətdə iştirakdan imtina etməyə çağırırlar. Azərbaycanın milli partiyaları – "Müsavat", "İttihad", "Hümmət" və Müsəlman Sosialist Bloku isə Rusiya ilə yenidən birleşmə ideyası əleyhinə çıxış edirdilər [1; 8; 7, 28-29]. "Bund"un mövqeyi Azərbaycan milli partiyalarının mövqeyinə yaxın idi, yoni o da parlament və hökumətin yalnız milli təmsilciliyi prinsipini əsasında təşkil edilməsi təklifini iroli sürürdü. Bolşeviklər fəal boykot taktikasına keçmişdilər. Menşeviklərin idarə etdiyi Həmkarlar İttifaqları Şurası da parlamentə qarşı müxalifət-də idi. Şura üzvlərindən 6 nəfər bitərəf qalmaqla parlamentdə iştirak etməmək haqqında qərar çıxarmışdır. Mənsevik-pərəst hüməmətçilər parlamentin açılmasına kömək edir, amma hakimiyəti əle almağa hazır olmadıqları üçün bunun könüllü olmadığını bildirir, parlamentdəki fəaliyyətlərini özlərina məxsus inqilabi təhlükət forması kimi təqdim edirdilər. Parlamentdə iştirak etməyin mümkünlüyünü nəzərdən keçirən eserlər partiyasının Bakı Komitəsi Azərbaycanın öz mütəddərətini təyin etməsinə yalnız vahid Federativ Rusiya tərkibində mümkün sayılırdı. Bu partiyanın qənatına görə, Azərbaycan Cümhuriyyəti Rusiya Federasiyasının bərabərhüquqlu üzvü olmaqla zəhmətkeş xalqın normal inkişafını təmin edər, parlament isə yalnız demokratik seçkilər keçirilməsi əsasında nüfuzlu orqan ola bilərdi. Demokratik seçkilərin əsası kimi onlar milli təmsilciliyi deyil, yalnız partiya təmsilciliyi prinsipini qəbul edirdilər. Eserlər özlərini beynəlmiləçi partiya hesab etdiklərindən heç bir milli komitəyə daxil olmamışdır. Amma parlament partiya prinsipi ilə deyil, milli əsas üzrə yaradıldığı üçün qərara alında ki, milli azlıqlar hesabına eserlərə yer ayrılsın. Eserlərin parlamentdə iştirakını müdafiə edən M.Ə.Rəsulzadə müxalif qüvvənin orada olmasının zəruriyini bildirdi. "Bizim fəaliyyətimizin tənqid olunması və bizim mövqeyimizə qarşı etiraz parlament binasından kənardə deyil, parlament tribunasından bildirilməli və həmin tribunadan da ona cavab alınmalıdır". Bununla belə, eserlər parlamentin fəaliyyətində iştirak etmədilər [9, 41].

Azərbaycan parlamentinin açılışı 3-dekabrın 3-də nəzərdə tutulmuşdu. Lakin bu proses gecikdi. Parlamentin açılmasının ləngiməsi ingilis komandanlığının Azərbaycan hökumətinə etdiyi təzyiqlərlə bağlı idi. Britaniya ordusu Baş qərargahının rəisi S. Stoksun mayor Rolansona göndördüyü məktubunda ona tapşırıldı ki, koalision hökumət müttəfiqlər komandanlığı tərəfindən tanınmayıncı parlamentin açılmasına imkan verməsin.

1918-ci il dekabrın 7-də müsəlman Şərqi tarixində ilk dəfə olaraq Parlament - Azərbaycan Xalq Cumhuriyyətinin müvəqqəti ali qanunverici orqanı öz işinə başladı və hər hansı bir dövlət tərəfindən bəzə tanınmamış respublika öz varlığını və demokratiya prinsiplerini bağlılığını bütün dünyaya nümayis etdi. Bununla Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin fəaliyyətinin II dövrü başlandı.

Parlamentin açılışı büyük töntənə ilə keçdi. Müvəqqəti olaraq Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qız mərkəzinin binasında toplamış parlament xüsusi sayıqlıqla mühafizəyə alınmışdı. Gündüz saat 1-ə yaxın deputatlar öz yerlərində üyələşdilər: mərkəzdə - müsavatçılar ve milli azlıqların nümayəndələri, sol cinahı sosialist bloku və hümmətçilər, sağ cinahı isə ittihadçılar bitərəflər tütürdülər, lojada diplomatik dairələrin nümayəndələri yerləşdilər. Parlamentdə 3 fraksiya və qrup təmsil olunmuşdu. "Müsavat" fraksiyasını 11, "İttihad"ı 11, "Əhrar"ı 9, "Hümmət"ini 5, "Müsləman Sosialistlər Bloku"nu 5, "bitərəflər"i 15, "milli azlıqlar"ı 4, "Rus-Slavyan Cəmiyyəti"ni 3, "erməni fraksiyasını 4 deputat təmsil edirdi [7, 28-29]. Parlamentin birinci iclasını Milli Şurənin və "Müsavat" fraksiyasının sadri M.Ə.Rəsulzadə açaraq, öz nitqində Azərbaycan Cümhuriyyəti qarşısında duran əməkhi mösələlər barəsində fikirlərini səloysayıb, başlıca milli qayonin azadlıq və müstəqillik ideyalarını gerçəkləşdirmək və təsdiq etmək olduğunu vurguladı [1, 17]. Cənubi Qafqaz xalqlarının birliliyi, yeni onların mehriban qonşular kimi el-əlsə verərək azad və müstəqil yaşamağa qədir olmaları M.Ə.Rəsulzadənin bu tarixi nitqində toxunulan möhüm məsələlərdən biri idi və onun həlli konkret tarixi şəraitə uyğun olaraq qoyulurdu. Əsas fikir ondan ibarət idi ki, burada yaşayışın millətlər öz müqəddəratlarını özürləri təyin etməlidir. Bir dövlət olaraq dünya birliliyi ölkələri tərəfindən tanınması və onun tamhäquqlu bir tərəf kimi beynəlxalq aləmə çıxması gənc Azərbaycan Xalq Cümhuriyyəti üçün çox möhüm əhəmiyyət kəsb edirdi. M.Ə.Rəsulzadə milli seviyyədə fikir və əməl birliliyini, fəaliyyət yekdilliyyini bu möhüm məsələnin uğurlu həlli üçün əsas şərt hesab etmiş və buna görə də öz tarixi nitqini yekunlaşdıraraq demisi: "Azərbaycan bir atas mənşəvidir... Bu atas

sönməmək üçün əl-ələ verib müttəhidiən çalışalım, əfəndilər! Mən siz belə bir ittihadə dəvət edirəm” [1, 17].

M.Ə.Rəsulzadənin parlamentin sədrini və onun müavinini seçmək təklifindən sonra "Müsavat" fraksiyası adından çıxış edən Ş.Rüstəmboylu sədriyə Əlimardan bəy Topçubaşovun, onun müavini vazifəsinə isə Həsən bəy Ağayevin namizədiyi irəli sürdü. Səsvermədən sonra artıq parlament sədrinin müavini seçilən H.Ağayevin təklifi ilə ən gənc deputat, Rəhim bəy Vokilov parlamentin katibi seçildi. Ə.M.Topçubaşov Bakıda olmadığında sədr vazifəsinin icrası müvəqqəti olaraq H.Ağayeva həvələ olundu. Parlamentin cari işlərinin nizama salınması məqsədilə parlament sədri, onun müavini və fraksiyaların nümayəndələrindən ibarət ağsaqqallar şurası (senyorkonvent) yaradıldı [5, 343-355].

Azərbaycan Parlamenti yaradıldığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilat原则lər əsasında qurmuşdu. Azərbaycan Parlamentinin qəbul etdiyi qanun və qərarların hamısı müstəqil olkenin ilk qanun və qərarları olduğu üçün çox əhəmiyyətli idi. Lakin onların arasında clə hüquqı sənədlər vardi ki, ölkə üçün onların əhəmiyyətinin xüsusiələ qeyd etmək lazımdır. Cüntü bunların Azərbaycan Cümhuriyyətinin fəaliyətini, strateji istiqamətlərini müəyyən etməkdə mühüm rolunu olmalıdır. Bunlardan vətəndaşlıq, ümumi hərbi mükəlləfiyyət, mətbuat, Milli Bankın təsis, Bakı Dövlət Universitetinin yaradılması, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi, möhkəmə dənənvericiliyi haqqında və sair qanunları göstərmək olar. Azərbaycan Xalq Cümhuriyyətinin ali qanununu - Konstitusiyasını qəbul etmək isə mümkün olmamışdır.

Ümumiyyətlə, AXC Parlamenti cəmi 17 ay fəaliyyət göstərmiş, bu müddətdə onun 145 iclası olmuşdur. Fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onların da 230-a yaxını təsdiq edilmişdir [1, 9]. Bundan əlavə, ölkədə ali hakimiyyəti öz əlinde cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan Parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də oludu mürökəb daxili və beynəlxalq şəraitdə müstaqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Ayrı-ayrı fraksiya və qrupular bir çox hallarda özlərinin möhdud fraksiya və qrup mənafelərini ümumiyyətli mənafedən üstün tuturdular. Məsələn, Parlamentin sosialist bloku “yoxsulların mənafeyini müdafiə etmək” pərdəsi altında, müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini tövliq etmiş [61-65], Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə müdaxiləsinə tərəfdən çıxmışdı ki, bu da mahiyyətəcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir sey devidli.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası var idi. Parlamentin fəaliyyəti xüsusi olaraq bir məqsəd üçün hazırlanmış nizamnamə - "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" əsasında idarə olunurdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sonuncu-145-ci iclası 27 aprel 1920-ci ildə keçirilmişdir. Təcili fövqələdə axşam iclası saat 20:45-də başlamış, ona Məmməd Yusif Cəfərov sadrlik etmiş, katib isə Rza bəy Qaraşadlı olmuşdur. İclasın açıq və ya bağlı olması əvvəldə müzakirə edilərkən Müsavat Partiyası fraksiyasının rəhbəri M. Ə. Rəsulzadə demişdir: "Cənablar! Cıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoşa ki, hər kəs nə cür təhlükəli vəziyyət içinde olduğunu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millet üzüne bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək [2, 417]. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti bütün xalqlara bərabər söz demə haqqı verən ali tribuna kimi sonuncu iclasını saat 23:25-də bağlanmışdır.

Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17 aylıq aramız fealiyyəti dövründə həyata keçirirdi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətciliyi tarixində, xüsusilə de parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. Qeyd olunanlardan aydın görünür ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkə ərazisində yaşayış bütün millətlərə parlamentə təmsil olma hüququnu vermiş (baxmayaraq ki, ermənilərin və rusların nümayəndələri Azərbaycanın müstəqilliyinə mane olurdular), məsələlər xalqın üzüna açıq qapılar arxasında müzakirə edilərək qərar qəbul edilmişdir. Şərqi ilk demokratik cümhuriyyəti süqut etsə de, Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini barpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək tarixi varişlik üzərində yeni müstəqil Azərbaycan dövlətini inşa etdi. Varişlik ənənələrinəndən çıxış edən Müasir Azərbaycan dini, milli-etiñ mənsubiyatından asılı olma-

yaraq bütün xalqları qanun qarşısında bərabərhüquqlu elan etmişdir. Respublikamızda yaşayış irqindən, dinindən, milli kimliyindən asılı olmayaq bütün vətəndaşlar qanunların alılıyi şəraitində Azərbaycanda quruculuq işlərində yaxından iştirak edir. Bu Azərbaycan Respublikasının inkişafına xidmət etməklə mədəniyyətimizi zənginləşdirir və Qloballasaq dünyada Azərbaycan modelini yaradır.

**İstifadə edilmiş ədəbiyyat:**

1. Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920), Parlament (Stenoqrafik hesabatlar). I cild. Bakı, "Azərbaycan" nəşriyyatı, 1998, 976 s.
2. Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920), Parlament (Stenoqrafik hesabatlar). II cild. Bakı, "Azərbaycan" nəşriyyatı, 1998, 976 s.
3. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyatı", 2004, 440 s.
4. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Bakı, "Lider nəşriyyatı", 2005, 469 s.
5. Azərbaycan tarixi. Yeddi cilddə. Vəcid (1900-1920-ci illər). Bakı, Elm, 2008, 696 s.
6. Əmrəhov. Z.C. Azərbaycan parlamentarizmi tarixi – 100. Bakı, "Elm-Təhsil", 2018, 268 s.
7. Əsədov.O.S. Cəbrayılov.R.K. Azərbaycan Respublikasının Parlamenti. Bakı, 2008, 519 s.
8. Rəsulzadə.M.Ə. Azərbaycan Cumhuriyyəti. Bakı, Elm, 1990, 116 s.
9. Süleymanova Sevda. İlk demokratik Azərbaycan parlamentinin formalması / Azərbaycan Xalq Cumhuriyyətinin 95 illiyinə həsi edilmiş Respublika elmi konfransının Materialları (22 may 2013). Bakı, "Elm və təhsil", 2014, s.37-42

**THE PARLIAMENT OF THE AZERBAIJANI PEOPLE'S DEMOCRATIC EXAMINATION  
Summary**

The predecessor of the modern Azerbaijan Republic, the Azerbaijan Democratic Republic and its Parliament, have been formed in a very difficult and complicated history. It was the logical consequence of national unity of the Azerbaijani nation, as well as the integration of all the forces struggling for the freedom of Azerbaijan for the sake of the creation of an independent nation.

The Azerbaijan Democratic Republic is the first democratic state in the Muslim East, and its humanistic values are always contemporary and modern. The Azerbaijan Democratic Republic has always owned the right of democratic governance and has formed a common culture and interests with the people living here. Inhabitants of this geography have shared the same values, regardless of their religion, nation.

**ПАРЛАМЕНТ ДЕМОКРАТИЧЕСКОЙ ЭКСПЕРТИЗЫ АЗЕРБАЙДЖАНСКОГО НАРОДА  
Резюме**

Предшественник современной Азербайджанской Республики, Азербайджанская Демократическая Республика и ее Парламента сформированы в очень сложный период истории. Это было логическое следствие национального единства азербайджанского народа, а также интеграция всех сил, борющихся за свободу Азербайджана ради создания независимой нации.

Азербайджанская Народная Республика является первым демократическим государством на мусульманском Востоке, и его гуманистические ценности всегда современны. Азербайджанская Народная Республика всегда владела правом демократического управления и сформировала общую культуру и интересы с проживающими здесь людьми.